

MÜSTƏQİL AUDİTORUN RƏYİ

“ELEKTRON HÖKUMƏTİN İNKİŞAFI MƏRKƏZİ” Publik Hüquqi Şəxs rəhbərliyinə: Maliyyə hesabatları üzrə auditor rəyi:

1. Bizim fikrimizcə, əlavə edilmiş maliyyə hesabatları Mərkəzin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Publik Hüquqi Şəxslər üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq audit zamanı edilmiş düzəliş və əlavələrdən sonra bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Auditin Predmeti

- 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- Həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və məcmu gəlir hesabatı;
- Həmin tarixdə başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- Həmin tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Əsas uçot siyasətləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsaslar

2. Biz auditi Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik.

Biz diqqəti “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ-nin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istərdik. İzahedici qeydlərdə hazırki şəraitdə “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ-nin öz fəaliyyətinin fasiləsizliyini elan etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olmaması göstərilmişdir.

Müstəqillik.

Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Mərkəzdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşmasında bütövlükdə nəzərə alınmışdır, biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarının Publik Hüquqi Şəxslər üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Mərkəzi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Mərkəzin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BMUS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizim nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında müəssisənin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatlarımızın tarixlərinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər müəssisənin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələrin, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

20 iyun 2022-ci il

Bakı, Azərbaycan Respublikası

*„Prime Audit and Consulting“
member firm of PwC*




**"ELEKTRON HÖKUMƏTİN İNKİŞAFI MƏRKƏZİ" Publik Hüquqi Şəxs
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	31 Dekabr 2021	31 Dekabr 2020 (audit olunmayıb)
Aktivlər			
Uzun müddətli aktivlər			
Əmlak və avadanlıqlar	7	10,584,317	9,531,559
Qeyri-maddi aktivlər	8	3,429,589	3,617,006
Cəmi uzun müddətli aktivlər		14,013,906	13,148,564
Cari aktivlər			
Pul və pul vəsaitlərinin ekvivalentləri	9	856,053	4,415,205
Cari mənfəət vergisi aktivi	10	88,747	73,716
Ticarət və digər debitor borcları	11	115,658	56,032
Digər aktivlər	12	55,183	13,569
Mal-material ehtiyatları	13	27,851	4,200
Cəmi cari aktivlər		1,143,492	4,562,722
Cəmi aktivlər		15,157,398	17,711,286
Öhdəliklər və kapital			
Cari öhdəliklər			
Müqavilə öhdəlikləri	17	289,600	80,238
Ticarət və digər kreditör borcları	14	1,387,873	653,875
Cəmi cari öhdəliklər		1,677,473	734,113
Cəmi öhdəliklər		1,677,473	734,113
Kapital			
Nizamnamə kapitalı	15	5,000	5,000
Dövlət büdcəsi ilə hesablaşmalar	16	16,930,359	18,707,224
Yığılmış zərər		(3,455,435)	(1,735,050)
Cəmi kapital		13,479,924	16,977,173
Cəmi öhdəliklər və kapital		15,157,398	17,711,286

20 iyun 2022-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:


Fariz Cəfərov
Direktor




Taleh Yusifov
Maliyyə departamentinin müdiri

**“ELEKTRON HÖKUMƏTİN İNKİŞAFI MƏRKƏZİ” Publik Hüquqi Şəxs
MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ MƏCMU GƏLİR HAQQINDA HESABAT**

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	2021	2020 (audit olunmayıb)
Ticarət fəaliyyətindən əldə edilən gəlir	18	4,092,729	2,132,191
Cəmi əsas fəaliyyətdən gəlir		4,092,729	2,132,191
Əməliyyat xərcləri	20	(7,743,546)	(5,837,304)
İnzibati xərclər	21	(8,223,767)	(5,453,480)
Əməliyyat zərəri		(11,874,585)	(9,158,593)
Digər gəlir	19	65,448	7,542
Dövlətdən gələn gəlir	19	10,089,776	7,613,168
Məzənnə fərqiindən xalis zərər		(1,023)	(4,544)
Mənfəət vergisindən əvvəl zərər		(1,720,385)	(1,542,427)
Mənfəət vergisi xərci	22	-	(1,927)
İl üzrə cəmi məcmu zərər		(1,720,385)	(1,544,353)

20 iyun 2022-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Fariz Cəfərov
Direktor




Taleh Yusifov

Maliyyə departamentinin müdiri

**"ELEKTRON HÖKUMƏTİN İNKİŞAFI MƏRKƏZİ" Publik Hüquqi Şəxs
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

<i>Azərbaycan manatı ilə</i>	Nizamnamə kapitalı	Dövlət büdcəsi ilə hesablaşmalar	Yığılmış zərər	Cəmi kapital
31 dekabr 2020	5,000	18,707,224	(1,735,050)	16,977,173
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	(1,776,864)	-	(1,776,864)
İl üzrə zərər	-	-	(1,720,385)	(1,720,385)
31 dekabr 2021	5,000	16,930,359	(3,455,435)	13,479,924

20 iyun 2022-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:


Fariz Cəfərov
Direktor




Taleh Yusifov
Maliyyə departamentinin müdiri

**“ELEKTRON HÖKUMƏTİN İNKİŞAFI MƏRKƏZİ” Publik Hüquqi Şəxs
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**

<i>Azərbaycan manatı ilə</i>	2021	2020 (audit olunmayıb)
Əməliyyat fəaliyyəti ilə bağlı pul axınları		
Mənfəət vergisindən əvvəl zərər	(1,720,385)	(1,544,353)
Aşağıdakılar üzrə düzəlişlər:		
Amortizasiya xərci	1,460,903	1,258,433
Məzənnə fərqiindən zərər	1,023	4,543
Əməliyyat aktiv və öhdəliklərində dəyişiklikdən əvvəl əməliyyat fəaliyyətinə yönəldilmiş pul axınları	(258,459)	(281,377)
Əməliyyat aktivlərində (artım)/azalma:		
Mal-material ehtiyatları	(603)	16,237
Ticarət və digər debitor borcları	(59,627)	44,512
Digər aktivlər	(41,614)	81,915
Əməliyyat öhdəliklərində (artım)/azalma:		
Ticarət və digər kreditor borcları	733,998	226,435
Müqavilə öhdəlikləri	209,363	28,988
Əməliyyatlara yönəldilmiş pul axını	583,058	116,710
Ödənilmiş mənfəət vergisi	(15,030)	(33,479)
Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul axını	568,027	83,231
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları		
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi	(163,324)	(5,310)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları	(163,324)	(5,310)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları		
Dövlət tərəfindən köçürülmüş vəsaitlər	(3,962,831)	3,537,719
Maliyyə fəaliyyətindən daxil olan xalis pul axınları	(3,962,831)	3,537,719
Məzənnə fərqlərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri	(1,023)	(4,543)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)	(3,559,152)	3,611,097
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	4,415,205	804,108
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	856,053	4,415,205

20 iyun 2022-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Fəriz Cəfərov
Direktor

Tələh Yusifov

Maliyyə departamentinin müdiri

